

1. **Baxış:** *Gürcüstanın prezidenti kimi, sizin ən böyük məqsədiniz nə olacaq?*

Ölkənin birləşməsi və Rusiya ilə qardaşlığın, dostluğun və qonşuluğun bərpası. Ümumi həyatı və əməyi təşkil edən ədalətin, nümunəvi ictimai və siyasi həyatın bərpası.

2. **Təhsil:** *Təhsil siyasəti ilə bağlı baxışınız nədir? İbtidai, ikinci dərəcəli, ali və profesional təhsilin səviyyəsinə və keyfiyyətinə qaldırmaq üçün hansı siyasəti yürüdəcəksiz?*

Yuxarıda sadalanan təhsil mərhələlərinin ölkəmizin təhsil yolunda öz yeri vardır. Əsas odur ki, o ödənişsiz və hamı üçün olmalıdır. Özəl ödənişsiz təhsiz şəbəkəsinin mövcudluğunu da rədd etmirik.

3. **Vergiqoyma:** *Sizin fikrinizcə, Gürcüstan üçün hansı vergi sistemi məqbuldur və hansı prinsiplərə əsasən gəlir vergisi təyin edilməlidir?*

Vaxta uyğun gəlirlərindən ödəmələr Sosial-demokratik nizamnaməsinə tam riayət olunması ilə həyata keçməlidir.

4. **İqtisadiyyat:** *İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökumətinə nə təklif edəcəksiz?*

İlk növbədə aqro-istehsal kompleksi dirçəlməlidir.

5. **Məşğulluq:** *İşsizlik problemini həll etmək üçün hökumət hansı siyasəti həyata keçirməlidir?*

Öz imkanlarını tamamilə hərəkətə gətirməlidir.

6. **Səhiyyə:** *Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və eləcə də ona çatımlılıq imkanını asanlaşdırmaq üçün hansı siyasəti yürüdəcək və konkret qərarlar qəbul edəcəksiz?*

özəl sektorunla yanaşı (İsveç modeli) pulsuz tibbi xidmət.

7. **Sosial Təhlükəsizlik:** *Sosial təhlükəsizliyi inkişaf etdirmək üçün hansı siyasəti həyata keçirəcəksiz?*

Sosial təhlükəsizliyinə İsveç modelini nəzərə alınma əsasında səhiyyənin keyfiyyətini yüksəltməklə, pensiya məsələləri üçün minimal yaşayış normasını reallığa uyğunlaşdırmaqla nail ola bilərik

**8. Yerli özünü idarəetmə:** *Sizin fikrinizcə, Gürcüstanda yerli özünü idarəetmə necə təşkil olunmalıdır?*

Yerli özünüidarəetmənin işinə qarışma məsələsini dövlət özü o dərəcəyə salmalıdır ki, aqrar və yaxud istehsalat sektorunda onların maraqlarını qoruya və lazım gəldikdə iqtisadi baxımdan arxalarında da sura bilə.

**9. Ərazi bütövlüyü:** *Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?*

Millətlər arasında tarixi keçmişi nəzərə alaraq, ilk növbədə Rusiya ilə qabaqki əlaqələrin tənzimlənməsi yolu ilə və digər qonşularla birgə tarixi dostluq həyatını davam etdirməklə.

**10. Cinsi azlıqlar:** *Cinsi azlıqların hüquqlarını müdafiə etmək və onların cəmiyyətin sosial-siyasi həyatına daha yaxşı inteqrasiyası etməsi ilə bağlı düşüncələriniz nədir?*

Gürcüstanda seksual azlıqların haqları tarixən heç vaxt pozulmamışdır, indi də pozulmur və millətimizin tolerantlığından irəli gələrək heç bir vaxt pozulan deyil də. Bu həmişə şəxsi sirtin nəzərə çarpdırmadan ifadəsi olmuşdur. Reklam və paradların təşkili əxlaqca yol verilməz pozğunluğa gətirib çıxarar.

**11. Qadınların siyasətdə iştirakı:** *Xahiş edirik, qadınların siyasətdə iştirakını artırmaq üçün mövqeyinizi (əgər varsa) bildirəsiniz.*

Həyat göstərdi ki qadınlar siyasətdə və nəinki siyasətdə məqsədli, kompromislərə çətin gedən, qanunlara qüsursuz riayət edən və qanunları həyata küçirəndirilər. Buna görə onlar müvafiq yerləri tutmalıdırlar.

**12. Etnik azlıqların hüquqları:** *Etnik azlıqların Gürcüstanın sosial-siyasi həyatında tam iştirakı və inteqrasiyasını təmin etmək üçün hansı siyasəti yürüdəcək və ya dəstəkləyəcəksiz?*

Etnik azlıqların haqları hərtərəfli qorunmalıdır. Onlar nə dil, nə də mədəni diskriminasiyaya məruz qalmamalıdır. Yerli və Mərkəzi hakimiyyətdə təmsil olunmalıdırlar.

**13. Ətraf mühitin qorunması/ekologiya:** *Xahiş edirik, sağlam və təhlükəsiz ətraf mühitin yaradılması ilə bağlı təkliflərinizi (əgər varsa) təqdim edəsiniz.*

Taxta-şalbanın haqq qazandırılmadan doğranmasına, hidroelektrik stansiyalarının inşaatına ehtiyatlı yanaşmaq, meşə və parkların qorunub-saxlanması və onların süni şəkildə yaradılmasına şərait yaratmaq sazımdır. Bizcə, dövlət onları öz balansına keçirməlidir.

**14. Strateji partniyorluq:** *Hansı ölkə/və ya ittifaqlarla (alyanslarla) strateji partniyorluğun eləcə də, hərbi strateji partniyorluğun qurulmasına çalışacaqsız? Bu istiqamətdə hansı addımları atacaqsız?*

Tarixən görüldüyü kimi və bu gündə bəyal olduğu kimi Avro-asiya alyansında iştirak yeganə yol olaraq qalmaqdadır. Onlarla yanaşı avropa, asiya, istərsə də, dünyanın hər bir alyansı ilə iqtisadi və ümumi sülh işlərində dostluq münasibətlərdə olmalıyıq.

**15. Regional əməkdaşlıq:** *Sizin Cənubi Qafqaz və Qara Dəniz regionu ilə bağlı siyasətiniz nə olacaq?*

Siyasi və iqtisadi həyatda regional əməkdaşlıq olduqca mühüm yer tutur. Bu işə qonşularla əlaqələrdə və onlarla dostluq münasibətlərində nəzərə alınmalıdır.

**16. Müdafiə siyasəti:** *Müdafiə sistemini necə təşkil edəcəksiz?*

Geostrateji maraqlardan irəli gələrək Daxili Qoşunlar formasının tərəfdarıyam.

**17. Təhlükəsizlik siyasəti:** *Gürcüstanın milli təhlükəsizlik ilə bağlı fundamental prinsiplərini necə görürsüz?*

Hər bir xoşniyyətli ölkə ilə, ilk növbədə işə qonşularla, dostluq əlaqələrini qurmaq. Tarixən eyni dini paylaşdığımız ruslarla iqtisadi və strateji yolları birgə bərpa etməliyik.

**18. Abort:** *Sizin fikrinizcə abort qadağan olunmalıdır ya yox? Və Niyə?*

Abort bədxahlıqdır. O qətlə, günaha gətirib çıxaran yoldur. Müvafiq tibbi müəssisələr özünü qoruma medikamentləri və spesifik vasitələri hamı üçün əlyətən olmasını təmin etməlidirlər.

**19. Komersiya kreditləri:** *Fikrinizcə, əgər insanlar krediti verə bilmirsə komersiya bankları onların daşınmaz əmlakını konfiskasiya edə bilərmi? Və niyə?*

Xeyr, qanunvericilik yenidən müzakirə olunmalı və kreditorların borcluya göstərdikləri “soyqunçu” münasibətləri dəyişməlidir. Dövlət aldadılmış ya da borclara qərq olmuş insana uzunmüddətli, aşağıfaizli borcun verilməsini təmin etməlidir. Evsiz qalan əhalini isə munisipalitet mənzilləri ilə təmin etməlidir.

**20. Kənd təsərrüfatı torpaqları:** *Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı torpaqları almasına münasibətiniz?*

Heç bir vəchlə, bu artıq elə hiylədir ki ölkəni hissə-hissə parçalara böləcək. Ölkədə real müddəti nəzərə alan icarə müqavilələri tətbiq olunmalıdır.